

MÜSTƏQİL AUDİTORLARIN HESABATI

“Xəmsə Sığorta və Təkrarsığorta Brokeri” MMC-nin səhmdarına

Maliyyə Hesabatları üzrə audit rəyi

Rəy

Biz “Xəmsə Sığorta və Təkrarsığorta Brokeri” MMC-nin (“Şirkət”) 31 dekabr 2023-cü il tarixlərində təqdim edilən maliyyə vəziyyəti haqqında hesabatları, həmin tarixdə başa çatmış il üzrə məcmu gəlir hesabatı, kapitalda dəyişikliklər və pul vəsaitlərinin hərəkəti haqqında hesabatlardan, eləcə də, əsas mühasibat prinsiplərinin icmalı da daxil olmaqla, maliyyə hesabatlarına qeydlərdən ibarət olan maliyyə hesabatlarının auditini aparmışıq.

Bizim fikrimizcə, maliyyə hesabatları 31 dekabr 2023-cü il tarixlərində Şirkətin maliyyə vəziyyətini və həmin tarixdə başa çatan il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (BMHS) uyğun olaraq düzgün və ədalətli şəkildə əks etdirir.

Rəy üçün əsas

Biz audit yoxlamasını Beynəlxalq Audit Standartları əsasında aparmışıq. Bu standartlar çərçivəsində nəzərdə tutulan öhdəliklərimiz hesabatımızın Maliyyə Hesabatları üzrə Auditorların Öhdəlikləri bölməsində əks olunmuşdur. Biz Peşəkar Mühasiblərin Etika Məcəlləsi üzrə Beynəlxalq Etika Standartları Şurasının (IESBA) prinsiplərinə uyğun olaraq Şirkətdən ayırıq və digər etika öhdəliklərimizi bu tələblər və İESBA Kodeksi əsasında həyata keçirmişik. Biz rəyimizin əsasını təşkil edən yetərli və müvafiq audit dəlilləri əldə etdiyimizi hesab edirik.

Əhəmiyyətli nüanslar – Müqayisəli məlumat

31 dekabr 2022-ci il tarixində başa çatan il üzrə təqdim edilmiş müqayisəli məlumatların yenidən təqdim edildiyini göstərən maliyyə hesabatlarının 5 sayılı qeydinə diqqət çəkirik. Bu məsələ ilə bağlı rəyimiz dəyişmişdir.

Rəhbərliyin və maliyyə hesabatlarının idarə edilməsi üzrə məsul tərəflərin öhdəlikləri

Rəhbərlik bu maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun olaraq hazırlanmasına, obyektiv şəkildə təqdim edilməsinə, eləcə də, hesabatlarının saxtakarlıq və ya səhvlərdən irəli gələn əhəmiyyətli təhriflər olmadan tərtib edilməsi üçün zəruri hesab etdiyi daxili nəzarət sistemine görə məsuliyyət daşıyır.

Maliyyə hesabatları hazırlayarkən rəhbərlik Şirkətin fəaliyyətinin fasiləsizliyi prinsipi əsasında işini davam etdirmə potensialını qiymətləndirmək, müvafiq olduqda daimilik prinsipi ilə bağlı məsələləri açıqlamaq və rəhbərlik Şirkət ləğv etmək və ya fəaliyyətini dayandırmaq istəyəndək, yaxud bunu etmək üçün real seçimi olmayanadək hesabatlılığın fəaliyyətin fasiləsizliyi prinsipi istifadə etmək üzrə məsuliyyət daşıyır. İdarəçilik üzrə məsul tərəflər Şirkətin maliyyə hesabatvermə prosesinə nəzarət etmə öhdəliyi daşıyır.

Maliyyə hesabatlarının auditi üzrə auditorların öhdəlikləri

Bizim məqsədimiz bütövlükdə maliyyə hesabatlarında saxtakarlıq və ya səhvlərdən dolayı əhəmiyyətli təhriflərin mövcud olmadığına təminat vermək və rəyimizi əks etdirən auditor hesabatı təqdim etməkdir. Təminat olduqca önəmli olsa da, Beynəlxalq Audit Standartlarına uyğun aparılmış audit yoxlamasının hər zaman mövcud olan təhrifləri aşkarlayacağına zəmanət vermir. Təhriflər saxtakarlıq və ya səhvlərdən irəli gələ və bu maliyyə hesabatları əsasında verilmiş iqtisadi qərarlara ciddi təsir göstərə bilər.

Beynəlxalq Audit Standartları əsasında aparılan audit yoxlamasının bir hissəsi kimi biz audit prosesində peşəkar mühakimə və peşəkar skeptisizm prinsipi tətbiq edirik. Biz həmçinin:

- Maliyyə hesabatlarında saxtalaşdırma və ya səhvlərdən irəli gələn ciddi təhrif risklərini aşkarlayır və təhlil edir, bu risklərə cavab verən audit prosedurları hazırlayır və icra edir və rəyimiz üçün əsas təşkil edəcək kafi və müvafiq dəlil toplayırıq. Saxtakarlıqdan irəli gələn ciddi təhrifləri aşkarlamama riski səhvlərdən qaynaqlanan riskdən daha yüksəkdir, belə ki saxtakarlıq əlbir olma, saxtalaşdırma, məqsədli buraxma, təhrif və ya daxili nəzarətin yetərsizliyi kimi hallarla əlaqəli olur.
- Mövcud şərtlərdə müvafiq olacaq, lakin Şirkətin daxili nəzarətinin səmərəliliyi ilə bağlı rəy bildirmək məqsədi daşımayan audit prosedurları hazırlamaq üçün auditə müvafiq daxili nəzarət haqqında anlayış əldə edirik.
- İstifadə olunan uçot siyasətlərinin, uçot smetalarının və rəhbərlik tərəfindən açıqlanan əlaqədar məlumatların müvafiqliyini təhlil edirik.
- Rəhbərliyin uçotun davamlılıq prinsipindən istifadəsinin müvafiqliyinə və Şirkətin fəaliyyətinin fasiləsizliyi prinsipini davam etdirmə imkanına dair ciddi şübhələr yarada biləcək hadisə və ya şərtlərlə əlaqədar ciddi qeyri-müəyyənliyin olub olmaması ilə bağlı əldə edilmiş dəlillər əsasında yekun rəy bildiririk. Bizim yekun rəyimizdə ciddi qeyri-müəyyənlik mövcuddur deyilsə, auditor hesabatımızda maliyyə hesabatlarında əlaqədar məlumatlara diqqət çəkməyimiz, yaxud da bu cür məlumatlar müvafiq olmazsa, rəyimizi dəyişdirməyimiz tələb olunur. Bizim yekun rəylərimiz auditor hesabatımızın hazırlanma tarixinədək əldə edilmiş audit dəlillərinə əsaslanır. Bununla belə, gələcək hadisə və şərtlər Şirkətin işində fəaliyyətin fasiləsizliyi prinsipini poza bilər.
- Maliyyə hesabatlarının, o cümlədən açıqlanan məlumatların ümumi təqdimatı, strukturu və məzmunu, həmçinin hesabatların obyektiv təqdimatının əsasını təşkil edən başlıca əqd və hadisələri əks etdirib etdirmədiyini təhlil edirik.

Biz auditin və mühüm audit tapıntılarının, o cümlədən audit yoxlaması zamanı daxili nəzarətdə aşkarladığımız mühüm çatışmazlıqların nəzərdə tutulan əhatə dairəsi və zamanlaması ilə bağlı idarəetmə üzrə məsul tərəflərlə əlaqədə oluruq.

Müstəqilliyə dair müvafiq etik tələblərə əməl etdiyimizə, müstəqilliyimizə və müvafiq hallarda təhlükəsizlik tədbirləri ilə bağlı bütün münasibətləri və digər məsələləri ünsiyyətdə saxladığımız bəyanatla direktorlara da təqdim edirik.

Direktorlar ilə müzakirə edilmiş məsələlərdən, əsas audit məsələlərini, cari ilin maliyyə hesabatlarının auditində ən vacib olan məsələləri müəyyənləşdiririk. Belə halları, məsələ ilə bağlı qanun və qaydalar ictimaiyyətə açıqlamaya maneə törədirdilməyi təqdirçə auditorun hesabatında qeyd edirik və ya nadir hallarda, məsələnin açıqlanmasının mənfi nəticələri ictimaiyyətin marağından üstün tutulduğu müəyyənləşdirdikdə, belə məsələlərin açıqlanması audit hesabatında təsvir olunmamalıdır.

Moore Azerbaijan



Bakı, Azərbaycan Respublikası

31 Mart 2024-cü il

“XƏMSƏ SİĞORTA VƏ TƏKRARSİĞORTA BROKERİ” MMC
MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT
31 DEKABR 2023-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ
(Azərbaycan manatı ilə ifadə olunmuşdur)

	Qeyd	2023	2022 (yenidən təsnif edilmiş)
Aktivlər			
Uzunmüddətli aktivlər			
Əsas vəsaitlər	6	112,695	18,687
Qeyri-maddi aktivlər	7	9,050	9,876
İstifadə hüququ olan aktivlər	8	307,705	124,167
Təxirə salınmış vergi aktivləri	19	48,062	29,721
Cəmi uzunmüddətli aktivlər		477,512	182,451
Cari aktivlər			
Pul vəsaitləri və onların ekvivalentləri	9	1,604,027	1,021,114
Debitor borcları	10	49,893,215	20,020,424
Digər aktivlər	11	1,723,097	1,854
Cəmi cari aktivlər		53,220,339	21,043,392
Cəmi aktivlər		53,697,851	21,225,843
Öhdəliklər			
Uzunmüddətli öhdəliklər			
İcarə öhdəliyi	14	287,857	90,284
Əlaqəli tərəflərə olan öhdəliklər	15	-	175,871
Cəmi uzunmüddətli öhdəliklər		287,857	266,155
Cari öhdəliklər			
Kreditor borcları	13	50,068,857	19,687,772
İcarə öhdəliyi	14	25,092	39,643
Digər öhdəliklər	16	1,468,621	253,688
Cəmi cari öhdəliklər		51,562,570	19,981,103
Cəmi öhdəliklər		51,850,427	20,247,258
Kapital			
Nizamnamə kapitalı	12	1,000	1,000
Bölüşdürülməmiş mənfəət		1,846,424	977,585
Cəmi kapital		1,847,424	978,585
Cəmi kapital və öhdəliklər		53,697,851	21,225,843

Xəzər Tağıyev
 Direktor



Bakı, Azərbaycan Respublikası

31 Mart 2024-cü il

“XƏMSƏ SİĞORTA VƏ TƏKRARSİĞORTA BROKERİ” MMC
MƏCMU GƏLİR HAQQINDA HESABAT
31 DEKABR 2023-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ
(Azərbaycan manatı ilə ifadə olunmuşdur)

	Qeyd	2023	2022 (yenidən təsnif edilmiş)
Broker komissiyası	17	35,225,383	7,361,724
Əməliyyat xərcləri	18	(31,562,248)	(6,053,008)
Ümumi mənfəət		3,663,135	1,308,716
Məzənnə fərqindən yaranan xalis zərər		(159,817)	(19,626)
Faiz üzrə xərclər		(11,909)	(8,633)
Mənfəət vergisindən əvvəlki gəlir		3,491,409	1,280,457
Mənfəət vergisi xərci	19	(675,197)	(213,548)
İl üzrə gəlir		2,816,212	1,066,909
İl üzrə digər məcmu gəlir		-	-
İl üzrə cəmi məcmu gəlir		2,816,212	1,066,909

Xezer Təngiyev
Direktor

Bakı, Azərbaycan Respublikası

31 Mart 2024-cü il

**“XƏMSƏ SİĞORTA VƏ TƏKRARSİĞORTA BROKERİ” MMC
KAPİTALDA DƏYİŞİKLİKLƏR HAQQINDA HESABAT
31 DEKABR 2023-CÜ İLTARIXINDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ
(Azərbaycan manatı ilə ifadə olunmuşdur)**

	<u>Nizamnamə kapitalı</u>	<u>Bölüşdürülməmiş mənfəət / (Yığılmış zərər)</u>	<u>Cəmi kapital</u>
31 dekabr 2021-ci il tarixinə qalıq	1,000	(89,324)	(88,324)
İl üzrə cəmi məcmu gəlir	-	1,066,909	1,066,909
Dividend ödənişi	-	-	-
31 dekabr 2022-ci il tarixinə qalıq (yenidən təsnif edilmiş)	1,000	977,585	978,585
İl üzrə cəmi məcmu gəlir	-	2,816,212	2,816,212
Dividend ödənişi	-	(1,947,373)	(1,947,373)
31 dekabr 2023-ci il tarixinə qalıq	1,000	1,846,424	1,847,424

Xəzər Tağıyev
Direktor



Bakı, Azərbaycan Respublikası

31 Mart 2024-cü il

**“XƏMSƏ SİĞORTA VƏ TƏKRARSİĞORTA BROKERİ” MMC
PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT
31 DEKABR 2023-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ
(Azərbaycan manatı ilə ifadə olunmuşdur)**

	Qeyd	2023	2022 (yeni təsnif edilmiş)
Əməliyyat fəaliyyətlərindən yaranan pul vəsaitləri:			
Mənfəət vergisindən əvvəlki mənfəət / (zərər)		3,491,409	1,280,457
Düzəlişlər:			
Əsas vəsaitlərin köhnəlməsi	6	21,082	4,380
Qeyri-maddi aktivlərin amortizasiyası	7	826	1,097
İstifadə hüququ olan aktivlərin amortizasiyası	8	27,973	28,160
Məzənnə fərqindən yaranan mənfəət / (zərər)		(159,817)	19,626
Maliyyə xərcləri		11,909	8,633
Dövriyyə kapitalında dəyişikliklərdən əvvəl əməliyyat fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti		3,393,382	1,342,353
Dövriyyə kapitalındakı dəyişikliklər			
Debitor borclar		(29,872,791)	(19,941,114)
Digər aktivlər		(1,721,243)	(1,153)
Kreditor borclar		30,381,085	19,626,991
Digər öhdəliklər		642	9,908
İcarə öhdəliyi		171,113	13,075
Əməliyyat fəaliyyəti üzrə istifadə edilən vergidən əvvəlki xalis pul vəsaitləri		2,352,188	1,050,060
Ödənilmiş mənfəət vergisi		(426,615)	-
Əməliyyat fəaliyyətindən daxil olan xalis pul vəsaitləri		1,925,573	1,050,060
İnvestisiya fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti			
Əsas vəsaitlərin alınması	6	(124,340)	(2,598)
Əsas vəsaitlərin silinməsi	6	9,250	
İstifadə hüququ olan aktivin alınması	8	(211,511)	(46,948)
İnvestisiya fəaliyyəti üzrə istifadə edilmiş xalis pul vəsaitləri		(326,601)	(49,546)
Maliyyə fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti			
Əlaqəli tərəflərə olan borclar		(175,871)	34,000
Ödənilmiş dividend		(1,000,005)	-
Maliyyə fəaliyyəti üzrə (istifadə edilən) / daxil olan xalis pul vəsaitləri		(1,175,876)	34,000
Valyuta məzənnəsinin dəyişməsinin pul vəsaitlərinə və onların ekvivalentlərinə təsiri		159,817	(19,626)
Pul vəsaitləri və onların ekvivalentlərində xalis (azalma)/artım		582,913	1,014,888
İlin əvvəlinə pul vəsaitləri və onların ekvivalentləri	9	1,021,114	6,226
İlin sonuna pul vəsaitləri və onların ekvivalentləri	9	1,604,027	1,021,114

Xəzər Tağıyev
Direktor

Bakı, Azərbaycan Respublikası

31 Mart 2024-cü il